

Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Vitse Prezidenti xanım Lora Tak Azərbaycana səfər edir və gələcək tərəfdaşlıq strategiyasını müzakirə edir

Bakı, 5 noyabr 2014-cü il – Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Vitse Prezidenti xanım Lora Tak 4-5 noyabr tarixlərində Azərbaycana səfər etmişdir. Bu, hazırkı vəzifədə xanım Takın ölkəyə ilk səfəri olmuşdur və ölkənin inkişafı, eləcə də Dünya Bankı Qrupunun Azərbaycanla hazırkı və gələcək tərəfdaşlığı ilə bağlı müxtəlif məsələlərin hökumət nümayəndələri və digər maraqlı tərəflərlə müzakirəsi üçün imkan yaranmışdır.

Xanım Tak səfəri zamanı Azərbaycanın Prezidenti, Baş Naziri və digər əsas hökumət nümayəndələri ilə görüşlər keçirmişdir. O, eyni zamanda, özəl sektoru, vətəndaş cəmiyyətini, inkişaf tərəfdaşlarını və mətbuatı təmsil edən şəxslərlə də görüşmüşdür.

“Son on ildə Azərbaycan yoxsulluğun azaldılması və vətəndaşlarının yaşayış standartlarının yaxşılaşdırılması sahəsində mühüm nailiyyətlər əldə etmişdir.”- Lora Tak səfəri zamanı bildirmişdir. “Biz ölkədə inkişafın dayanıqlı olması və bu inkişafın faydalarının bütün insanları əhatə etməsini təmin etmək məqsədi daşıyan uzun müddətli tərəfdaşlığımıza dəyər veririk. Azərbaycanın dövlət qurumları ilə görüşlərim zamanı infrastrukturun inkişafının davam etdirilməsi, səhiyyə, təhsil, su təchizatı və kanalizasiya xidmətləri kimi keyfiyyətli ictimai xidmətlərə çıxışın yaxşılaşdırılması, eləcə də ətraf mühitin təmizlənməsinə dəstək və biznes mühitinin yaxşılaşdırılması məqsədilə gələcək tərəfdaşlıq strategiyamızın prioritet sahələrini müzakirə etdik.”

Hökumət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri zamanı xanım Tak Azərbaycanın inkişafı üçün yeni stimulların tapılması, habelə infrastruktur, institutlar və insan kapitalı kimi milli aktivlərin diversifikasiyasının davam etdirilməsi yollarını müzakirə etmişdir. Ölkənin məqsədi neft və qaz gəlirlərindən asılılığının azaldılması və əmtəə qiymətlərinin volatilliyinə daha dayanıqlı iqtisadiyyatın formalaşdırılması olduğundan aktivlərinin diversifikasiyası zəruri olmuşdur. Azərbaycanın infrastrukturun müasirləşdirilməsi sahəsində yüksək irəliləyişlər nümayiş etdirməsinə baxmayaraq, iqtisadi təsisatların gücləndirilməsi və inkişaf etdirilməsi, o cümlədən sağlam və bacarıqlı əhaliyə investisiyaların yatırılması sahəsində hələ çox işlərin görülməli olduğu ilə bağlı razılığa gəlinmişdir.

İşgüzar mühitin yaxşılaşdırılması fəaliyyətlərinin davam etdirilməsi ölkədə iş yerlərinin yaradılması üçün mühüm sahə olan kiçik və orta müəssisələrin inkişafını təmin etmək baxımından prioritet kimi müəyyən olunmuşdur. Azərbaycan Doing Business göstəriciləri üzrə bu il ən çox irəliləyən 10 ölkə siyahısındadır və ümumilikdə, ölkə biznesin həyata keçirilməsinin asanlaşdırılması üzrə 88-ci yerdən 80-ci yerə yüksəlmişdir.

“Azərbaycan işgüzar mühitin yaxşılaşdırılması, xüsusilə biznesin başladılması, əmlakın qeydiyyatı və vergilərin ödənilməsi sahəsində yüksək tərəqqi nümayiş etdirmişdir.” – xanım Tak bildirmişdir. “Lakin xarici ticarət, elektrik enerjisinə əlyətərlik, kreditlərin əldə olunması, tikinti üçün icazələrin alınması kimi sahələrdə hüquqi və tənzimləyici proseslərin inkişafı və sadələşdirilməsi potensialı mövcuddur və biz bu mühüm islahatlar gündəliyinin dəstəklənməsini davam etdirməyə hazırıq.”

Xanım Tak Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi və Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihələri də daxil olmaqla Dünya Bankının maliyyələşdirdiyi bir sıra layihələrə səfər etmişdir. O, eyni zamanda, Azərbaycanda vətəndaşlara və biznes nümayəndələrinə ictimai xidmətlərin göstərildiyi “vahid pəncərə” qabaqcıl təcrübəsinə əsaslanan ASAN Mərkəzə səfər etmiş və təşkilatın rəhbərliyi ilə Azərbaycanın bu uğurlu təcrübəsinin digər ölkələrlə bölüşülməsində Bankın dəstəyinin hansı yollarla təmin edilə biləcəyi ilə bağlı rəhbərliklə müzakirələr aparmışdır.

Azərbaycanın Kənd Investisiyaları Layihəsinin (AzKİL) benefisiarları və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri ilə görüş zamanı sözügedən layihənin on illiyi qeyd olunmuşdur. Kənd icmalarının nümayəndələri AzKİL çərçivəsində dəstəklənən kiçik ölçülü icma layihələrinin nəticələri ilə bağlı fikirlərini bölüşmüşdür. Bu Layihə, eyni zamanda, fermer təsərrüfatlarının məhsuldarlığını artırmış, kənd yollarının bərpaasını təmin etmiş və məktəblər, səhiyyə xidmətləri və təmiz suya çıxışı yaxşılaşdırmışdır. Xüsusilə, fermer təsərrüfatlarında irriqasiya sistemlərinin bərpaası məhsuldarlığı təxminən 30 faizə qədər artırmış, kənd yollarının bərpaası isə məktəb və bazarlara getmək üçün sərf olunan zamanı, müvafiq olaraq, 47 və 26 faiz azaltmışdır, 150 000 kənd sakininin isə hazırda təmiz suya çıxışı mövcuddur. Qüvvəyə mindikdən sonra layihə təxminən 3,5 milyon insanı əhatə edən 1100 kənd icmasını dəstəkləmişdir.

“Layihənin sadəcə infrastrukturun yaxşılaşdırılmasını deyil, eyni zamanda iqtisadi imkanların dəstəklənməsi üçün vacib olan qərarların qəbul edilməsi və layihələrin icrası prosesində kənd icmalarının iştirakını gücləndirməsini görmək çox ruhlandırıcıdır” – Lora Tak qeyd etmişdir.

Dünya Bankının Azərbaycanda investisiya portfeli 18 layihədən ibarətdir. 1992-ci ildə Dünya Bankına üzv olduqdan sonra ölkənin öhdəlikləri 55 layihə üzrə 3 milyard ABŞ dollarına qədər artmışdır.

Əlaqələr:

Bakıda: Zaur Rzayev, +994 12 492 1941, zrzayev@worldbank.org

Vaşinqtonda: Elena Karaban, +1-202-473-9277, ekaraban@worldbank.org

Press Reliz

2015/180/ECA

Dünya Bankının Azərbaycanda fəaliyyətləri ilə bağlı geniş məlumat üçün:

www.worldbank.org/azerbaijan

Facebook ünvanımız: <https://www.facebook.com/WorldBankEuropeCentralAsia>

Twitter ünvanımız: <http://www.twitter.com/worldbank>

YouTube kanalımız: <http://www.youtube.com/worldbank>